



ŞATİR ABBAS SƏBUHİ (1835-1893)

Qacarlar dövrü fars klassik şeirinin ən görkəmli nümayəndələrindən biri olan Şatir Abbas Səbuhi 1835-ci ildə Qum şəhərində dünyaya göz açmışdır. Həyatı barədə ətraflı məlumat yoxdur. Bir müddət Qumda çörək bişirməklə məşğul olmuş, daha sonra Tehrana gəlmışdır. Olduqca incə ruha malik füsunkar şeirlər müəllifi olan şair Səbuhi təxəlliüsü ilə yazıb-yaratmışdır. Deyilənə görə, hətta savadı belə olmamışdır, çörək bişirə-bişirə bədahətən qəzəllər söyləyərmiş. Ramazan ayı ilə bağlı yazdığı qəzəl olduqca məshhurdur və ramazaniyyə janrinin ən mükəmməl nümunələrindən sayılır. Yaradıcılığı qəzəl, qitə, rübai, dübeyt və s. klassik janrlarda yazılmış şeirlərdən ibarətdir. Şatir Abbas Səbuhi 1893-cü ildə Tehranda vəfat etmişdir.

QİTƏLƏR

Deyirlər ki, əqiq susuzluğu aradan qaldırar.
Mən əsla bu xəbərə (məlumata) inanmaram.

Zira ki, mən yarın ləl dodağının əqiqini
nə qədər çox öpsəm, bir o qədər çox susayıram.

* * *

(Yar) əlini üzünə tutaraq (üzünü gizləyərək) məni yandırıdı.
Bu yanmaq hikmətdən uzaq deyil.

Günəşin əksi büllurun ardından
hansı yerə düşsə, (orani) yandırar.

RÜBAİLƏR

Bir tərəfdən sübh hicabını götürdü (günəş doğdu).
Bir tərəfdən də mənim nigarım niqabını aldı.
Əgər qiyamət deyilsə, bəs niyə
bir tərəfdən ay, bir tərəfdən də günəş peyda oldu?

* * *

Sənin gözlərin fitnə ilə döyüşə gəlmışdır.
Qaşın Firəngi qarət etməyə gəlmışdır.
Nalə sənin qəlbinə əsla təsir etmədi:
Bu yerdə oxumuz daşa dəymışdır.

* * *

O nabat parçası (şirin gözəl) əlinə qəhvə alanda
üzünün əksindən qəhvə dirilik suyuna dönər.
Onun üzünün əksini qəhvədə görüb dedim:
Zülmətin içindən günəş çıxmışdır.

* * *

Bu gün Allahın Aslanının – Nəcəf Şahənşahının doğuluşu ilə
Kəbə evi şərəfləndi.
Sədəfdən Məhəmmədin zatından başqa
Heydərin zati kimi bir yeganə gövhər vücuda gəlmədi.

* * *

Əlində məkik bir dərzi oğlan var idi.
(Ona) dedim ki, bizdən alıb apardığın könül haradadır?
Dedi ki, sənin könlün mənim əlimdə qan oldu.
Əgər ondan bir əsər-əlamət istəyirsənsə, yoxdur.

* * *

Ey İsa nəfəsli xacpərəst dilbər!
İstəyirəm ki, bir gecə çəkinmədən mənim yanımı gələsən.
Gah paltarının qolu ilə yaş gözümü siləsən,
gah da yaş dodağını qurumuş dodağıma sürtəsən.

DÜBEYTLƏR

(Yarın) saçına əl vurdum. Gecə idi, gözü yuxudan sərxoş (olmuşdu).
Üzündən niqabı açdım ki, gün çıxsın.

Dedim: "Günəş çıxdı, ayüzlüm, oyan!"
Dedi: "Mən qalxmayana qədər günəş hara qalxır?!"

Ey zəncir saçlı (buruqsaç), saçının nə qədər halqası (buruğu) varsa,
ürəyimin də sən sitəmkardan bir o qədər gileyi var.

Mənə dedin ki, dodağımdan kam almaq üçün səbir göstər.
Axi, ey daşürək, bu ürəyin nə qədər hövsələsi olsun?

Rəssam sənin rəsmini çəkdi və səhv çəkdi.
Günəş çəkmək yerinə ay çəkdi.

Həzrət Yusifin gözəlliyi namuslu olduğuna görədir.
(Bu namusluluq) onu quyunun dibindən sultanlıq zirvəsinə çəkdi.

Nə oldu ki, gül çöhrənin üstünə güləb tökürsən (ağlayırsan)?
Günəş kimi üzünün üzərinə ulduz yağıdırırsan?

Minlərlə göz sənin üçün göz yaşı tökməkdədir.
Sən niyə köpük kimi (yumru) göz yaşı tökürsən?

Ceyran kimi ürkək yerislilərin (gözəllərin) həsrətindən oldum.
Onları nə üsulla tələyə salacağımı bilmirəm.

Dünyadakı gözəl üzlülərin palçıığı yoğurulkən (Tanrı onları palçıqdan yaradarkən)
həmən palçığın içində bir daş var idi ki, o da (onların) ürəkləri oldu.

*Fars dilindən tərcümə edən:
Məhəmməd Nuri*

